

# Ulu Öndər: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir

## DİLİMİZİN SAFLIĞININ QORUNMASI PRIORİTET İSTİQAMƏTDİR

**Y**aziya ulu öndər Heydər Əliyevin çağırışı ilə başlamaq istərdim: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir."

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, "Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir" söyleyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ulu Öndər onu da bildirirdi ki, öz ana dilini bilmeyən adamlar şikəkət adamlardır: "Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir."

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxri edirəm ki, mən azərbaycanlıyam!" sözü ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylerini əsirgəməmişdir. Azərbaycan dilinə qayğını dövlətimizin siyasi-ideoloji vəzifesi hesab edən Ulu Öndər "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanununun tətbiq edilməsi barədə" fərمانları imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, müxtəlif üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyyətimizin qarşısında yeni üfüqler açılmışdır.

"Azərbaycan əlifbası və Azərbaycan dili gününən təsis edilməsi haqqında" Fermanın imzalanmasına əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi, latin qrafikali Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzəre alıñaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.

Milli varlığımızı təsdiqləyən, dərin köklərə malik xalqımızın tarixi kimi qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsinə müasir türk xalqları ilə yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni iqtisadi bağlılıq kimi dəyərləndirən, "Dil siyasetində sərhəd məhdudiyyəti yoxdur" söyleyən əhəmiyyətli lider Heydər Əliyev Azərbaycan xalqı-



nin, ana dilinin mənşəyinin öyrənilməsinə, formallaşmasına, inkişafına xüsusi diqqət və qayğı ilə yanaşib. "Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur",

"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının en böyük milli sərvətidir" söyleyən əhəmiyyətli lider Heydər Əliyev bildirirdi ki, her bir xalqın ele milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. 1993-cü ildə həkimiyətə qayıdışından sonra sahələrdə köklü islahatlar aparılan, dövlətin dil siyasetinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan əhəmiyyətli lider Heydər Əliyevin təklinin və ümumi razılışmaya əsasən Azərbaycan dilinin latin qrafikali əlifbasının tətbiqi məqsədən hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamlı Dil Komissiyası yaradıldı.

Üməmmülli lider Heydər Əliyevin dil siyasetini, dilimizə diqqət və qayığını eyni məsuliyyətlə davam etdirən Prezi-

dent İlham Əliyev "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həllivacib prioritətləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəller kiriş qrafikasında çap olunmuş əsərlərin latin qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latin qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin neticəsidir ki, "Elektron hökumət", "Elektron dərslik", "Elektron kitabxana" terminləri yarandı və bu sahədə önemli uğurlar əldə olundu. "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncam imzalandı.

Latin qrafikasına kecid türk-dilli xalqları birləşdirən amil kimi Azərbaycan diasporunun formallaşması və təkmilləşdirilməsi prosesini də sürətləndirdi. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə dövlət qayığının

artırılması, dilçilik araşdırılmalarını əsaslı surətdə yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səyərlərinin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Eyni zamanda, Azərbaycan dilinin globallaşma şəraitində zamanın tələblərinə uyğun istifadə və azərbaycanlıq məfkurəsi əsasında hərəkəfli inkişafı baxımından gənc nəslin ana diline sevgi və hörmət ruhunda tərbiye olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi kimi digər məsələlər də günün tələbi olaraq qalmaqdadır.

Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması haqqında" Fermanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

Fərmanda qeyd olunduğu kimi, respublikamız müstəqilliyini bərpə etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimaiyyəsi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanılmış, onun dövlət dili kimi manəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ana dilimizin qorunması üçün qəbul olmuş sənədlər, həyata keçirilən islahatlar, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu-

nun maddi-texniki bazasının gücləndirilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ki Sərəncamlar, həmçinin "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfən Terminologiya Komissiyası haqqında Əsasname"nin təsdiq edilmesi barədə" Nazirlər Kabinetinin Qərarı ana dilinə dövlət qayığının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırımların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Cəmiyyət tərefində birmənalı olaraq qəbul olunmayan televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, meşət danişığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adı hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nezəratın olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Bu baxımdan nöqsanların aradan qaldırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikada dövlət dilinin tətbiqinə nəzarət edən, kütłəvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsində maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzi" publik hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyası ilə birləşdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması haqqında Tədbirlər Planı"nın hazırlanması başlıca vəzifə kimi qarşıya qoyulur. Kütłəvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir.

Eyni zamanda, Azərbaycan dilinin globallaşma şəraitində zamanın tələblərinə uyğun istifadə və azərbaycanlıq məfkurəsi əsasında hərəkəfli inkişafı baxımından gənc nəslin ana diline sevgi və hörmət ruhunda tərbiye olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi kimi digər məsələlər də günün tələbi olaraq qalmaqdadır.

Nəzərdə tutulan hər tədbir,

islahat Azərbaycan dilinin özü-

nəməxsus inkişaf qanunları ilə

cılalanmış kamil qrammatik qu-

ruluşu, zəngin söz fondu, geniş

istifadə imkanları, mükəmməl əlif-

bası, yüksək səviyyəli yazı for-

mati ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət

edəcək.

Milli varlığımız kimi dəyərləndirdiyimiz dilimizə hörmətlə yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə töhfəmizi verək, günbəgün genişlənən əməkdaşlıq əlaqələrinin inkişafında dilimizə, tariximə, milli-mənəvi dəyərlərimizə bağlılığımızın nə kimi rol oynadığını düzgün təbliğ edək. Dilimizi qoruyaq ki, var olaq, bir olaq, əbədi yaşayaq. Millətlər arasında dilimizin gözəlliyi ilə seçilək.

Yaqt Ağaşahqızı, "iki sahil"